

## RAYİFƏ BAXİŞOVA

A.Bakıxanov adına Tarix İnstitutu

### XIX ƏSRİN SONU-XX ƏSRİN ƏVVƏLLƏRİNDE ŞİMALİ AZƏRBAYCANIN QARABAĞ REGIONUNDU TƏSVİRİ VƏ TƏTBİQİ INCƏSƏNƏTİN İNKİŞAFI TARİXİNƏ DAİR

Bu məqalədə çox etibarlı sənədlər, elcə də tarixi ədəbiyyat materialları əsasında Qarabağ bölgəsində təsviri və tətbiqi incəsənətin müxtəlif sahələrinin inkişafı gözdan keçirilmişdir, bu sənətlərin əsas sahələrinin inkişaf xüsusiyyətləri aydınlaşdırılmışdır, həm də Qarabağ mədəniyyətinin vahid Azərbaycan mədəniyyətinin tərkib hissəsi olduğunu sübut edilmişdir.

**Açar sözlər:** Şimali Azərbaycan, Qarabağ mədəniyyəti, incəsənəti, xalçaçılıq, xəttatlıq, incəsənat, zərgərlik, sənətkarlıq.

Məlumdur ki, hər bir etnik toplumun möisət xüsusiyyətləri, estetik zövqü həm də onun müxtəlif sənət növlərində özünü bürüza verir. Azərbaycanın əzli torpaqlarından olan Qarabağın həm də sənət və mədəniyyət mərkəzi kimi şöhrət qazanması barədə çoxsaylı mötəber qeynaqlarda kifayət qədər zəngin məlumatlar var.

Qarabağlıların zəngin yaradıcılığında ən mühüm yerlərdən birini xalq sənət növləri tutur. Bəhs etdiyimiz dövrdə burada xalçaçılıq, xəttatlıq, rəssamlıq, zərgərlik, bənnalıq, heykəltəraşlıq, şabəkəçilik, oymakarlıq, həkkaklıq və s. sənət sahələri geniş yayılmışdır.

Misdən, tuncdan, qızıldan düzəldilmiş ev avadanlığının və zinət əşyalarının üzərinə həkk olunmuş müxtəlif rəsmlər Qarabağda hələ qədim zamanlarda təsviri sənətin mövcud olduğunu bir daha sübut edir.

Qarabağ mədəniyyəti tarixində istedadlı şair, musiqi nəzəriyyəçisi və xəttat kimi tanınan M.Nəvvab monumental divar boyakarlığı, kitab tərtibati, portret janrı və hətta dekorativ-tətbiqi sənət sahəsində də xüsusi istedada malik olmuşdur [7, s. 51]. M.Nəvvabın "Quşlar" (1872), "Güllər", akvarelə çəkdiyi "Teymurun portreti" (1902) və digər əsərləri məşhurdur. Onun "Bəhrül həzən" ("Qəm dəryası") (1864-1865) adlı poetik əsərə çəkdiyi şəkillər M.Nəvvabın miniatürçü rəssam kimi püxtələşməsindən xəbər verir. [5, s. 212; 11] Üslub xüsusiyyətlərinə görə klassik miniatür boyakarlığından daha çox mühərribə və ov səhnələrinin təsvirini xatırladan "Şuşa şəhərində Aşura" (1873) adlanan beş ayrı-ayrı kompozisiyada verilmiş illüstrasiyalarda Kərbəla müsibəti, mühərribə səhnələri, İmam Hüseyn mücahidlərinin qəhrəmanlıqları və s. təsvir olunmuşdur. Onun əsərlərinin arasında qrafika nümunələri xüsusi yer tutur. M.Nəvvabın digərlərindən bir fərqi da yaratdığı əsərlərində öz imzasını qoyması və tarix yazmasıdır.

M.Nəvvab şəxsi evinin, işlədiyi məktəbin və mədrəsənin divarlarında, Şuşanın "Böyük məscidi"nin iki minarəsində naxışlar çəkmişdir. C.Bağdadbəyov xatırələrində M.Nəvvabın Şuşada yuxarı məscidin həyətindəki otağına gül rəsmləri çəkdiyini qeyd etmişdir [6; 9, s. 148-149; 15, s. 235].

Məşhur şair Xurşid Banu Natavanın yaratdığı mənzərələr, gül-çiçək təsvirləri və dekorativ-təbiqi sənət nümunələri də diqqəti cəlb edir. Onun albomundakı [10] pərvana, şam, gül və bəylər rəsməri, şəhər və deniz təsvirləri təbiətin real və inandırıcı aks ediləməsi realist təsvir metodunun inikasının göstəricisidir. Miniatür sənətinin ənənəvi formalarının əlyazma kitabının tərtibti işində yenilə bədii obrazda keçirilməsi Xurşid Banu Natavanın əsərlərində öz geniş əksini tapmışdır.

Göründüyü kimi, M.Nəvvab və Xurşid Banu Natavanın XIX əsrda Azərbaycan in-cəsənində şərti-dekorativ təsvir metodundan realist təsvir metoduna keçid prosesində müüm hədəfimələr olmuşdur. Ümumiyyətə XIX yüzillik II yarısında Azərbaycan təsviri sənətində ənənəvi şərti dekorativ üslubundan Avropana səpkili realist təsvir metoduna keçid başlanmışdır. Bu dövrda Usta Qəmbər Qarabağı, onun qəşirdiləri, qardaşı Səfər və oğlu Şükür abidələrinə üzündə və salonlardan, Körəy kim Mehmandarovun, Hacı Məmmədovun, İsgəndər Rüstəmovun və Şəfiyevon Avropana ılıq təkilişmiş yaşayış evlərində yüksək pəşəkarlıqlı divar rəsmləri çəkmüşdərlər [16, s. 113-116].

Suşada bu dövrde 18 memar, 16 naqqas, 100 nüsxəband, 19 xattat var idi. Bu cür kadrlarla malik olan şəhərdə tətbiq etməsindən də inkişafını xüsusi qeyd etməliyik [13, s. 90].

Qarabağda toxuculuq sənəti də özünəməxsus inkişaf yolu keçmişdir. Əhalinin bu sənətə bağlılığı və pəşəkarlıq seviyyəsinin yüksək olması da əhəmiyyətli rol oynamış, bolğada yun və ipək toxuculuğu (sərbəst) sahələrinin formalşmasına öz izlərini qoymuşdur. İstehsal texnikasına, naxış və çəşitliliklərin müxtəlifliyi, rəng elanlılığına, yüksək badii tərtibatına görə Qarabağ xalçaları hələ orta əsrlərdə yüksək səhərətə sahib olmuşdur [7, s. 3-4].

Ərəbdilli mənbələrdə Əl-Miqaddəsi, Məsudi və b. tərəfindən Qarabağın adı X əsrdən etibarən yun və pambıq emal edən iri sənətkarlıq mərkəzi kimi çəkilir. Holland rəssamı Hans Memlinq (XV) "Məryam körpəsi ilə" əsərində Qarabağ məktəbinə məxsusun "Mugan" xalcasını təsvir etmişdir [1, s. 15].

Suşada xalçalıqlı dövrün teləbatına uyğun olaraq daim tekniləşmiş, bədii və texnoloji cəhətdən yüksək seviyyəyə çatmışdır [3, s. 16-19].

Qarabağ xalçalıqlı məktəbi Şimali Azərbaycanın cənub-qərbində yerləşən iki regionu – dağlıq və aran zonalarını əhatə edir. Qarabağ xalçaları Aran (əsasən Bərdə və Ağcabədi bölgələri), Şuşa və Cəbrayıl olaraq üç qrupa bölündürdü [4, s. 27].

Qarabağ regionunda xalçalar xovlu və xovsuz texnika ilə toxunmaqla iki qrupa bölünür [4, s. 27]. XIX yüzillikdə Azərbaycanda külli miqdarda xovsuz xalılar – vərn, sumax, palaz, kılım, şəddə, zili və s. toxunurdu. Xovsuz xalçalar xovurlardan daha yüngül və nazik olduğundan onlardan əsasən köçərilərin həyat və mösiatında istifadə edilirdi. Elə ona görə də onları istehsal olunduğu yerlər əsasən dağlıq təbii bölgələr idi [8, s. 123; 14, s. 26; 21, s. 77].

Qarabağın xovsuz xalça məmulatlarınının məşhur nümunəsi vərnini hesab olunurdu. Qarabağ tarixi-ətnörografik bölgəsi vərninin vərnini olmasından ilə diqqəti cəlb edir [8, s. 88].

Qarabağ bölgəsində vərn xalçalarının əsas istehsal mərkəzləri Bərdə, Ağdam və Yuxarı Seyidahmədi kəndləri, indiki Lənkəran kəndi, Ağdam və Cəbrayıl olmuşdur. Vərn həmisi digər xalça məmulatlarının nisbətən bəhə yüksək qiymətləndirilmişdir [12, s. 10]. XIX yüzillikdə əsasən Qarabağda toxunan vərn vərnilər sənətənləşmiş elindən da xüsusilə diqqət kəsb etmişdir. Hazırda onların bir çox gözəl nümunələri Avropana və Amerika muzeylərində saxlanılır. Vərnilərdə bəzək əsasən tufiqi və şaqılı və bərzədə xalçanın olçüslüyə əlaqqadır olaraq 12, 16, 20, 24 adəd "Ş" hərfini xatırladan elementlərdən ibarət olur [8, s. 123]. Xalçımızın 5-6 min il bundan əvvəlki bədii düşüncə tərz, miflik təşə-

kürü, ətraf aləmə münasibəti ilmələrin dili ilə nəsillərdən-nəsillərə ötürülrək bu günü-müzədək getirilmiş, mənəvi varislərə qatdırılmışdır. Bu, həm də onu göstərir ki, xalqımız bu torpağın əzəli sakinləri və sahibləridir; yerli azərbaycanlı əhalini "XI əsrin gal-mələri" adlandırmağa çalışan bədxahaların cəhdleri əbsərdir.

Qarabağ xalçalarının ikinci qrupunu xovlu xalçalar təşkil edir. Bu qrupa xali və xalçalar daxildir. Xovlu xalçaların toxunuşu "düyünləmə" əsası, yəni "dolama ilmə" və yaxud "qullabi ilmə" ilə omalı gelir". Böyük ölçülürlər ilə fərqlənən Qarabağ xalçaları 5 hissədən ibarət olub "dəst-xalı-gəbə" adlanır [14, s. 26].

Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur. XIX yüzillikdə "Atlı-ıtlı", "Maral-ceyran", "İtlı-pişkli" və başqa bu kimi süjetli xalçalar da geniş səhər tapmışdır. Mənbələr göstərir ki, bəlsəvər süjetli xalçalar bu vaxt əsas etibarla Şirvan, Şuşa və Gəncədə istehsal olundur [17, s. 20; 20, s. 47].

XIX əsrin sonu-XX ərin əvvəllərində süjetli Azərbaycan xalçaları üzərində dövrün aktual mövzularından da təsvirinə töhfədilir. Şuşada Qarabağ xalçacısı, Humay Həsənəzadənin toxudوغ İran kəndləsinin həyatını eks etdirən xalçada dövrün sosial motivləri, eləcə də "Rüstəm və Söhrab" xalçasında inqilab və vətənpərvərlik motivləri canlanır [23, s. 32].

XIX ərin sonlarında naşr olunmuş materiallarda Şuşada toxunan xalça və palazların öz kəmiyyəti və keyfiyyətinə görə bütün Qafqazda birinci tərəfdən qeyd edilirdi [19, s. 34]. 1889-cu il Tiflisdə keçirilən Qafqaz sorgusunda Şuşa və Cəbrayıl qəzalarından 25-ə qədər eksponat nümayiş etdirilmişdir [17, s. 22; s. 105].

XIX əsrda Qarabağ xalçalığının mərkəzini dağlıq hissədən Şuşa təşkil edirdi, XX ərin əvvəllərində Şuşanın ticarət əhəmiyyətinin tədricən zəifləməsi ilə əlaqədar olaraq, o, öz yerini Ağdamda vermişdir [17, s. 20].

XX ərin əvvəllərində Qarabağda toxunan xalçalardan Xocalıda "Çələbi", "Balaq", Xocavənddə "Açma-yuma", "Ləmə", Cəbrayılda "Saxsida güllər", Qarabulaqda "Butulkalı xanlıq", Zonguldakda "Atlı-ıtlı", Bərdədə "Vərn", Kəlbəcərdə "Şadda", Ağdam və Tərtərdə "Kilim", Ağcabədi və Beyləqanda "Xurcum", Laçında "Məfrəs" toxunulması geniş yayılmışdır. "Çələbi" xalçası hal-hazırda Londonun Viktoriya və Albert muzeyində nümayiş edilir [14, s. 74, 88-235; 23, s. 5]. Qarabağın "Şabablı buta" adlanan kompozisiyası öz bədii tərtibatına görə digər bölgələrin "buta" təsvirli xalçalarından seçilir [3, s. 25].

XIX ərin 90-ci illərində Qarabağaya seyahət etmiş Y.Zedgenidze bəlgənin xalçalıq sənəti ilə bağlı zəngin məlumatlar toplamışdır. Y.Zedgenidze, S.Zaxarəyov, A.Tep-Yegiazarovun əsərində [19, s. 2-3] bu gün Azərbaycan xalçaları hesabına Xalça muzeyi yaratmış ermənilərin toxuculuq sənətindən bixəber olduğunu sübut edən maraqlı dəflillər vardır.

Yuxarıda haqqında danışığımız məqalədə həmçinin qeyd edilir ki, ermənilər XIX ərin sonlarında qadınları xalça toxunuy kışlara "qadın həsesinə yaşıyanlar" deyə rişxənd edirdilər. Xalça toxuculuğu zəhməti və istədən tələb edən iş olduğunu isə onu "arzuədiləm iş" adlandırdırlar. Əsərdə ham da göstərilir ki, ermənilər xalçaları əvvəlcədən frandan getirirdilər, sonra Qarabağ xalçalarının keyfiyyətinin daha üstün olduğunu görüb xalçaları buradan almağa başlıdlar. Zaman keçdikcə sənət əsəri olan xalçanın misilsiz bir mədəni sarvat olduğunu anlayan ermənilər Azərbaycanın misilsiz mədəniyyət tarixini yaradın xalçalarını "erməni xalçası" adı altında dünya bazarlarına çıxarırlar və dünya muzeylərində nümayiş etdirirler. Xalça əsərinə guya dırnaqarası, faydasızlaşdırmaq şəklində kimi baxan ermənilər dünəni olmayan "ermənilərin xalçalıq mədə-

niyyəti") haqqında bu gün silsilə yalanlar uydururlar. Təsəssüf ki, bir çox dünya müzeylərində bəxçalar hələ də erməni xalçıları kimi nümayiş etdirilir.

Qarabağ xalçaları dünyadın müxtəlif ərazilərində – Münhen şəhərindəki Xalı Səlonda, İngiltərənin Viktoriya və Albert Müzeyində, Londonun Nyu-Bond küçəsində yerləşən qədim Şərqi məllətin satışı ilə məşqül olan şirkətin kolleksiyasında, Moskvanın Dövlət Şərqi Xalçaları Sənəti Müzeyində, Sankt-Peterburqun Ermitaj, Tehranın Gültəstan sarayı və Xalça Müzeylərində, Türkiyənin Vakıflar Xalı Müzeyində saxlanılır [2, s. 11-175].

Qarabağın görkəmli sənətkarlarından biri olan Usta Səfərin hazırladığı müxtəlif milli ornamentli və naxışlı şəkillər əsasında toxumış xalçalar [5, s. 235] cədən bəri dünyada müzeylərinin boyazına və qiymətli eksponatına çevrilmişdir.

XIX-XX yüzilliyin əvvəllərində Azərbaycanda əsas etibarla müxtəlif çeşidli sayı və naxışlı ipkən parçalar istehsal edilmişdi. Bunlara kimxa, tafta, darayı, möv, cecim və s. misal olaraq. Arasdırıldır göstərir ki, Qarabağda cecim istehsalı bəri vaxt əsasən Şuşada, habelə Lənbaran, Ağcabədi və b. kəndlərdə məşqül olurdular [8, s. 126].

Bodil parçalar hazırlanmışdır və bə tip başqa sahələr də Qarabağ dekorativ incəsəti sistemində əhəmiyyətli yer tuturdu. 1894-cü ilin məlumatına görə, Şuşada beş parçatoxuyan müəssisə var idi: Məşədi Dadaş oğlunun təşkil etdiyi dördəzgahlı karxanada səda klassik naxışlı parçalar toxuyurdular; Məşədi Abbas Mızrəmməd oğluna məxsus ikidəzgahlı toxucu karxanasında yalnız üzünülgü iki arşın, eni isə bir arşın tünd qırmızı rəngdə zolaqlı ipkən alaca parça toxunurdu. Kərbəlayı Karim Məşədi Mehdi oğlunun biri böyük, ikisi isə nisbətan kiçik olmaqla üç toxucu dəzgahı olan karxanası var idi. Böyük dəzgahda qarçatıq, kiçiyində isə darayı toxuyurdular, ipəyi də elə Şuşadan alırlardı. Məşədi Abbas Məşədi Mehdi oğluna mənsub ikidəzgahlı toxucu karxanasında ildə 170-200 adəd alaca parça toxunurdu, ipəyi də elə Şuşadan alırlardı; İbrahim Kərbəlayı Hüseyn oğluna məxsus olan ikidəzgahlı toxucu karxanasında yalnız daraya parça istehsal olunurdu – burada ildə toxunmanın 250 adəd daraya parça toxuyurdular. Ətris və ərgac sapları yerli sənətkarlardan alırlardı [7, s. 188].

Qarabağ Lənbaran kəndində də toxuculuğunu müxtəlif növleri inkişaf etmişdi. "Lənbaran salvari" Qarabağ əyanlarının geyimlərinə sərasında idi [7, s. 187, 189].

Şuşa şəhəri həm də Azərbaycanda zərgərliliğinin sonatının markazlarından biri idi. Burada zəngin sanat biliklərinə malik olan ustalar – Usta Rüstəm, Zərgər Muxtar, Toplamacı İləz, Zərgər İsmayılov, Zərgər Seyidli və b. şöhrət qazanmışdılar. Şuşa zərgərləri qarasavadı, oymakarlıq, toplamalıq (şəbəkəçilik), xətəmkarlıq kimi texniki istehsal üsullarını bilsərlər də, qalibkarlıqla dəha çox üstünlük verirdilər. XX əsr Şuşa zərgərliliyində qalibkarlıq geniş yayılmış bəzək üsullarından olub, qabarlıq naxışlı, ornamental formalı məməlütlərin hazırlanmasında başlıca yer tutmuşdur [13, s. 90].

Şuşada bənnalıq, heykəltəraşlıq, şəbəkəçilik, oymakarlıq, həkkaklı kimi zərif uslumayı teleb edən sonat sahələri də mövcud olmuşdur. Şuşa və onun ətrafında zəngin dəniz yataqlarının və karxanalarının olması daşılaşmə sonatının inkişafına böyük təkan vermiş, şüsalı ustalar dəha çox inşaat daşlarını, təsərrüfatda və maşıtda işlənən əşyalar və avadanlıqların, xatirə-xeyrət abidələrinin yonulmasında xüsusi soritəyə malik idilər. Bu sonat inkişafının nəticəsi idi ki, 1917-ci ildə təkcə Şuşada 2983 evdən 2742-si daşdan tikilmişdi [13, s. 91].

Azərbaycanda XIX-XX yüzilliyin əvvəllərində metaldan müxtəlif forma və bəzəkdə ev avadanlığı və zinət əşyaları düzəldirdilər. Qarabağ sənətkarlarının şəbəkəçilik üsulu ilə hazırladıqları "quş dəimdəyi", "vov", "hörük-buruq", "çarqat", "zəncirə", "qıv-

rim ilan tac", "ətəkklik", "guşa", "əncala", "divarə", "bəndəm" və başqları Qarabağ zərərli sonatının gözəl nümunələrindəndir [8, s. 128].

Memarlıq abidələrimizə bağlı olan bədii nümunələri – evyan, pəncərə barmaqları, qapı döyəcəkləri (taqılbıtlar) və s. dəha çox keçmiş milli ənənələrlə bağlı düzəldildi [8, s. 130-131].

XVIII-XIX yüzilliklərə təsadüf edən Qarabağın mırzaları, katibləri, xəttatlıları, rəssamları müxtəlif əsərlərin üzünən köçürülmüş, gözəl sonat nümunələri – əlyazma kitabları yaradılmışdır. Qarabağda, bir qayda olaraq, bütün savadlı adamlar, münacim, həkim, yaxud filosof olmalarından asılı olmamaraq, hesab edirdilər ki, yüksək savad dərcəsindən bir göstəricisi də señor yazmaq və xəttatlıq sonatına yiyəsənməkdir. Yüksək soviyyəli pəsəkər xəttatlar kitabları üzünən köçürüb, habelə qəbir daşları, ziynetgahlar və mülki binalar üçün yazıqlı libləri hazırlayırdılar [7, s. 54].

Bələliklə, arasdırmalar göstərir ki, Qarabağ regionunda ən qədim zamanlardan meydana gələn müxtəlif sonat sahələri zaman keçidkicə inkişaf edərək dəha də təkmiləşmişdir. XIX yüzillikdə Azərbaycan yeni mədəni inkişaf yoluna qədəm qoysa da, klassik ənənələr əslubundan dəha çox meyl edir, klassik sonat nümunələri yaradırdı. Burada el ənənələrin bir çox növü hələ də öz keçmiş nüfuzunun itirilməməsini xidmət etdi və müxtəlif sonat sahələri eyni vəziyyətdə deyildi. Əgər kustar sənətkarlıq istehsalının bəzi sahələri (silahqırımı) bu dövrə tamam istehsaldan çıxırırsa və misqərlək, dulusluqluq və s. sahələr ixtisar olunurdu, sənətkarlığın digər sahələri nainkiqlər qalmadı davam edirdi, hətta sonənət fabrik-zavod mərhələsinə yüksəldirdi.

Azərbaycannın incəsənət tarixinin öyrənilməsi göstərir ki, XIX-XX yüzilliyin əvvəllərində Qarabağ bölgüsündən istedilən sənətkarları Yaxın Şərqi və dünyə madəniyyəti ni zənginləşdirən bir sıra qiymətli sonat abidələri yaratmışlar. Hazırda dünyadın məşhur muzeylərində toplanan, təməndünya sənət tarixinin shifalarında şərafı yer tutan bir çox nadir əsərlər Azərbaycan incəsənətinin orijinal simasını, özünəməxsus bədii-estetik mövqeyini müsəyyənləşdirir.

## ƏDƏBİYYAT

1. Azərbaycan xalçaçılıq sənəti / Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Müzesi.
2. Azərbaycan xalçaları dünən kolleksiyalarında. Bakı, 2010.
3. Azərbaycan xalçaları: Qarabağ qrupu. Bakı, 2011.
4. Azərbaycan xalçaları / Tərtib edən sənətşünaslıq doktoru Röya Tağıyeva. Bakı, 2007.
5. Azərbaycan incəsənəti. Bakı, 1992.
6. Bağdadbəyov C. Xatırələr. Azərb. EA-nın Memarlıq və İncəsənət İnstitutunun arxiv, qovşaq № 149.
7. Cingizoglu Ə., Qarabağlı R.S. Qarabağda sonat və sənətkarlar. Bakı, 2011.
8. Əfəndi R. Azərbaycan incəsənəti. Bakı, 2007.
9. Əhmədov S. Azərbaycan tarixindən yuz şəxsiyyət. Bakı, 2006.
10. Əlyazmalar İnstitutunun arxiv, M-117.
11. Qarabağ xalçaları. Bakı, 2013.
12. Məmmədov N.R. Azərbaycanın Şuşa qazası 1900-1917-ci illarda. Bakı, 2005.
13. Muradov V.A. Azərbaycan xalçaları. Qarabağ qrupu. Bakı, 2010.
14. Səfərova Z.Y. Azərbaycanın müsici elmı (XIII-XX əsrlər). Bakı, 2006.
15. Tərlanov M.Ə., Əfəndiyev R.S. Azərbaycan xalq sonəti. Bakı, 1960

16. Абдуллаева Н.А. Ковровое искусство Азербайджана. Баку, 1971.
17. Алиева К.М. Безвзоровые ковры Азербайджана. Баку, 1983.
18. Зедгенидзе Я., Захарбеков С., Тер-Егиазаров А. Елисаветпольская губерния, город Шуша // СМОМПК, вып. XI, отдел 1, Тифлис, 1891.
19. Керимов Л.Г. Азербайджанский ковер. Т. I, Ленинград-Баку, 1961.
20. Кулиев М. Ковроделие в Азербайджане (историко-этнографическое исследование по материалам северо-восточных районов Азербайджана). Баку, 2012.
21. Пиралов А.С. Краткий очерк кустарных промыслов Кавказа. Тифлис, 1900.
22. Тагиева Р.С. Сюжетные ковры Азербайджана. Баку, 1988.

**Раифа Бахышева**

**К ИСТОРИИ РАЗВИТИЯ ИЗОБРАЗИТЕЛЬНОГО И ПРИКЛАДНОГО  
ИСКУССТВА В КАРАБАХСКОМ РЕГИОНЕ СЕВЕРНОГО  
АЗЕРБАЙДЖАНА В КОНЦЕ XIX-НАЧАЛЕ XX ВЕКОВ**

В данной статье на основе многочисленных достоверных источников, а также материалов исторической литературы рассмотрены развитие различных отраслей изобразительного и прикладного искусства в Карабахском регионе, освещены специфические особенности развития основных отраслей этих искусств, а также доказано, что Карабахская культура является органической составной частью единой Азербайджанской культуры.

**Ключевые слова:** Северный Азербайджан, Карабахская культура, искусство, ковроделие, каллиграфия, изобразительное искусство, ювелирное дело, ремесло

**Raifa Bakhyshova**

**DEVELOPMENT HISTORY OF ARTS AND CRAFTS IN THE KARABAKH  
REGION OF NORTHERN AZERBAIJAN AT THE  
END OF THE XIX-THE BEGINNING OF THE XX CENTURIES**

In this paper, based on numerous reliable sources, as well as materials of historical literature, the development of various branches of fine and applied art in the Karabakh region is considered, speciosic features of the development of the main branches of these arts are covered, and it is proved that the Karabakh culture was an organic part of the unified Azerbaijan culture.

**Keywords:** Northern Azerbaijan, Karabakh culture, arts, carpet weaving, calligraphy, painting, jewelry, crafts.

(AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli tərəfindən təqdim edilmişdir)